

Yeni HPBS və TƏMÖHS İdxal-İxrac Protokolları

14 fevral 2011-ci il tarixində BP və Dövlət Gömrük Komitəsi tərəfindən aşağıda göstərilən Hasilatın Pay Bölgüsü Sazişlərinin ("HPBS") və Tranzit Ərazisinə Malik Ölkənin Hökuməti ilə Sazişlərin ("TƏMÖHS") İdxal-İxrac Rüsumlarına və Vergilərə dair yeni Protokollarını imzalanıb:

- Azəri və Çıraq HPBS
- Şahdəniz HBPS
- BTC TƏMÖHS
- Cənubi Qafqaz Boru Kəməri TƏMÖHS

Protokollar imzalanması və müzakirəsi məqsədilə artıq imzalanma və müzakirə üzrə Komisiyanın digər üzvlərinə ötürülməklər. İdxal və İxrac rüsumlarına və Vergilərə dair yeni Protokollar imzalanan kimi köhnə protokolları əvəz edəcəklər.

Protokollar qüvvəyə mindikdə "PwC Azərbaycan" öz oxuyucularını bu barədə məlumatlandıracaq.

ƏDV və idxal gömrük rüsumlarından yeni azadolmalar

ƏDV və idxal gömrük rüsumundan azad edilən idxal mallarının siyahısı 25 yanvar 2011-ci il tarixində qəbul olunan Nazirlər Kabinetinin 17 sayılı qərarına müvafiq olaraq genişləndirilib. 1 mart 2011-ci ildən qüvvəyə minən Qərar növbəti 3 il müddətində qüvvədə olacaq.

Qərar qeyri-neft sektorunun inkişafının daha da gücləndirilməsi və müasir texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədini daşıyır.

Bu səbəblərdən, aşağıdakı mallar idxal rüsumundan və ƏDV-dən azad ediliblər:

- İribuynuzlular, toyuqlar, qoyunlar daxil olmaqla bir sıra heyvan növləri;
- Kənd təsərrüfatında istifadə olunan bitkilərin, toxumların müəyyən növləri;
- Kənd təsərrüfatında, bağçılıqda, qida sənayesində və digər sahələrdə istifadə olunan qurğular və avadanlıqlar.

Konstitusiya Məhkəməsi tərəfindən Vergi Məcəlləsinin maddələrinin şərh edilməsi

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1 maddələrinin şərhinə dair qərar qəbul edib.

Qərarın mühüm hissəsi ödənilməmiş vergilərə ayrılıb.

Qısaca olaraq, Vergi Məcəlləsinə müvafiq olaraq ödənilməmiş vergilərə görə tətbiq olunan maliyyə sanksiyaları və faizlər vergi ödəyicilərindən cinayət prosesində deyil, mülki proses çərçivəsində alınə bilər. Vergidən yayınmaya görə cinayət işi açılıbsa, o zaman Cinayət Məcəlləsinin 213-cü Maddəsinə müvafiq olaraq vergi ödəyicisinin təqsiri sübuta yetirildiyi halda faiz və maliyyə sanksiyaları alınmalı deyil, təqsirkar vergi ödəyicisi yalnız ödəməli olan vergiləri ödəməklə cərimələnməlidir.

Bundan əlavə, qaydalara əsasən hesabat dövrü bitdikdən sonra hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisindən beş il ərzində tələb oluna bilər. Əgər vergi öhdəliyi 5 il müddətində ödənilməyibse, o zaman Vergilər Nazirliyi borcu silməlidir. Lakin, cinayət işi qaldırmaq üçün hüquqi səbəblər varsa, o zaman Cinayət Məcəlləsi çərçivəsində fəqli iddia müddəti tətbiq oluna bilər.

Vergilər Nazirliyi Xarici şirkətlərin dövlət qeydiyyatı üçün vahid qurum təyin edib

Vergilər Nazirliyinin 25 yanvar 2011-ci il tarixli əmri ilə Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsi, Naxçıvan Muxtar Respublikasının ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının digər ərazilərində aşağıda qeyd olunan qurum və təşkilatların qeydiyyatını aparmaq üçün səlahiyyətləndirilib.

- Xarici İnvestisiyalı Kommersiya Hüquqi Şəxslər
- Xarici Hüquqi Şəxslərin filial və Nümayyəndəlikləri
- Ali və orta ixtisas təhsil müəssisələri
- Maliyyə-sənaye qurumları
- Banklar
- İnvestisiya Fondları
- Sığorta və Audit təşkilatları

Məcburi auditdən yayınanlar cərimələncək

Milli Məclis 11 fevral 2011-ci il tarixli iclasda “Auditor Xidməti” haqqında qanuna, eləcə də İnzibati Xətalər Məcəlləsinə uyğun əlavə və dəyişiklikləri təsdiqləyib. Dəyişikliklər məcburi auditdən yayınan şəxslərin aqibətini müəyyən edir. Belə ki, Qanun bütün təsdiq edilmə (ratifikasiya) proseduralarını keçdikdən sonra, məcburi auditdən yayınan vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüququ şəxslər isə 500 manatdan 2500 manatadək cərimə olunacaqlar.

Lakin, əlavə və dəyişikliklər məcburi dövlət auditinə məruz qalan şəxslərin əhatə dairəsinin müəyyənəlməsinə aydınlıq gətirmir.

Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməni təsdiqləyib. Reyestr Ədliyyə Nazirliyi tərəfindən yaradılacaq və idarə olunacaqdır. Bəzi hallar istisna olmaqla, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrə qeydiyyata alındıqdan sonra həyata

keçirilə bilər. Planlaşdırılan audit haqqında müvafiq məlumat səlahiyyətli orqan tərəfindən (məsələn Vergilər Nazirliyi) audit başlandıqdan ən azı bir gün əvvəl Ədliyyə Nazirliyinə ötürülməlidir.

Vergilər Nazirliyi vergi ödəyicilərinin pasportlaşmasına başlayıb

Vergilər Nazirliyi vergi ödəyicilərin uçota alınmasının düzgünlüyünün yoxlamaq üçün 1 fevral 2011-ci il tarixindən başlayaraq vergi ödəyicilərinin pasportlaşmasına başlayıb. Azərbaycanda fəaliyyət göstərən şirkətlər Nazirliyin elektron məlumat bazasını yeniləmək üçün vergi məmurlarının onlara baş çəkəcəyinə və onlardan məlumat toplayacaqlarına hazır olmalıdırlar.

Vergi məmurlarının pasportlaşma prosesi zamanı vergilərə dair heç bir cərimə tətbiqi üçün səlahiyyətləri yoxdur.

Hüquqi aktların və məhkəmə qərarlarının internet vasitəsilə ictimaiyyətə açıqlanması

16 fevral 2011-ci il tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev dövlət və yerli özünüidarə orqanlarının aktlarını internet vasitəsi ilə açıqlanması qaydalarını təsdiqləyib. Belə ki, qaydalara əsasən sənədlərin siyahısına açıqlanması qanunvericilik tərəfindən məhdudlaşdırılmayan qanunvericilik aktları (normativ hüquqi aktlar və hüquqi aktların layihələri daxil olmaqla), habelə məhkəmə qərarları əlavə edilir.

Qaydaya əsasən, Konstitusiya Məhkəməsinin, kassasiya və apelyasiya instansiyası, məhkəmələrinin bütün qərarları qəbul olunduğu gündən bir ay gec olmayaraq açıqlanmalıdır. Bundan əlavə, aşağı instansiya məhkəmələrinin ləğv edilmiş və ya dəyişdirilmiş qərarları da ictimaiyyətə çatdırılmalıdır. Həmçinin, birinci instansiya məhkəmələrinin hökmləri qanuni qüvvəyə mindiyi gündən, digər qərarları isə qəbul olunduğu gündən on gün müddətində dərc olunacaqdır.

İctimaiyyətə açıqlanan hüquqi aktların və məhkəmə qərarlarının mətni bu sənədlərin əslilə eyni olacaqdır. 1 yanvar 2012-ci il tarixinədək bələdiyyələrə aid sənədlərin, 1 yanvar 2014-cü ilədək isə digər dövlət orqanlarına aid yuxarıda sadalanan sənədlərin internet vasitəsilə əldə edilməsinin mümkünlüyü planlaşdırılır.

Normativ hüquqi aktlar haqqında yeni Qanun

Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının yeni Konstitusiya Qanunu 26 noyabr 1999-cu il tarixli qanunu əvəz edərək 17 fevral 2011-cu ildən etibarən qüvvəyə minib.

Yeni Konstitusiya Qanunu normativ hüquqi aktların hazırlanması, qəbul olunması, rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi proseslərini tənzimləyir.

Beynəlxalq Müqavilələr

15 fevral 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən aşağıdakı müqavilələr təsdiqlənib:

- 10 yanvar 2011-ci ildə Azərbaycan və Küveyt arasında iqtisadi və texniki əməkdaşlıq haqqında imzalanmış Saziş;

- 17 yanvar 2011-ci ildə Azərbaycan və Latviya Respublikası arasında vergi qanunvericiliyə əməl edilməsi məsələləri üzrə qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında imzalanmış Saziş.

Milli Məclis 19 fevral 2011-ci il tarixli qərarı ilə 7 dekabr 2010-cu ildə imzalanmış Azərbaycan ilə İtaliya arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişi təsdiq edib.

Yeni PwC nəşrləri:

Azərbaycanda Bizness və İnvestisiya mühiti haqqında PwC Bələdçisi

Bələdçinin əsas məqsədi bizim hal-hazırdakı müştərilər üçün, habelə Azərbaycanda sürətlə inkişaf edən bazara daxil olmaq niyyətində olan beynəlxalq şirkətlər üçün ölkədə biznes mühiti ilə bağlı mütəmadi olaraq məlumat verməkdir. Azərbaycanda biznes mühiti haqqında daha ətraflı məlumat əldə etmək üçün birbaşa olaraq PwC Azərbaycanla əlaqə saxlayıb və ya buradan bələdçini yükləyə bilərsiniz <http://www.pwc.com/az/en/publications/dbg.jhtml>

PwC Azerbaijan Tədbirləri:

“Daxili Audit” mövzusunda seminar, 31 mart 2011-ci il.

PwC Azərbaycan Sizi 30 mart 2011-ci il tarixdə saat 9.30-dan 12.30-dək Park Inn Hotelin Dan Ulduzu zalında keçiriləcək yarım günlük „Risklərin İdarə Edilməsi: Daxili Audit Üzrə Qabaqcıl Praktika” Seminarına dəvət edir.

Seminarına yazılmaq üçün:

Seminarda iştirak edən şirkətin hər bir nümayəndəsinin adını / soyadını/ vəzifəsini/ şirkətini/ əlaqə məlumatlarını konul.azimzade@az.pwc.com ünvanına göndərin , **VƏ YA** PwC Azərbaycanda Əzimzadə Könülə (+99412) 497 25 15 nömrəsi ilə zəng edərək əlaqə məlumatlarınızı bildirin.

Əlaqə:

Landmark, Ofis Plaza III, 12-ci mərtəbə, 90A Nizami küçəsi

Bakı AZ1010, Azərbaycan

Tel: +99412 497 2515, Fax: +99412 497 7411, www.pwc.com/az

© 2011 PwC. Bu xəbərlərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların səhihliyinə və ya tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən əvvəl) oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşımırıq.